

Qeyri-rəsmi tərcümə



Əlcəzair Xalq Demokratik Respublikası

**Dini İşlər və Vəqf üzrə Nazirlik
Administrasiya**

**Qafqaz Müsəlmanları İdarəsinin Sədri
MDB Dinlərarası Şurasının Həmsədri**

Şeyxülislam Allahşükür Paşazadə

Qurban bayramı münasibətilə, Sizə və ailənizə səmimi təbriklərimi və arzularımı bildirməkdən, Uca Allahdan bu bayramın Sizə can sağlığı və xoşbəxtlik gətirməsini, xeyirxah işlərimizi qəbul etməsini, bizə və bütün İslam ümmətinə daha çox ruzi-bərəkət, zənginlik və rifah bəxş etməsini, ölkələrimizə sülh, sabitlik və əmin-amanlıq, çətinliklərdən xilas olunmaq, qardaş ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq bağlarının möhkəmlənməsini, ölkənizə və xalqınıza göstərdiyiniz xidmətinizdə uğurlar və nəaliyyətlər diləməkdən məmnunam.

Cənab Sədr, səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Qardaşınız **Dr. Youcef Belmehdi**

الجمهورية الجزائرية الديمقراطية الشعبية
وزارة الشؤون الدينية والأوقاف
الوزير

الفاضل شيخ الإسلام شكر باشا زالمه
رئيس إدارة مسلمي القوقاز والرئيس المشترك لمجلس الأئمة
لرابضة الدول المستقلة



تحية طيبة مباركة، وسلام عبق مبرور، وبعد،

فبمناسبة حلول عيد الأضحى المبارك، يسرني أن أقدم
إلى مقامكم النبيل، أتم وأهاليكم، بأسمى آيات التهاني، وأطيب
الأمانى، سائلا الله عزّ وجلّ أن يجداكم في كامل الصحة والعافية
والسعادة الضافية، وراجيا من المولى العليّ القدير أن يتقبل منا
ومنكم صالح الأعمال، ويعيده علينا وعليكم وعلى الإسلام قاطبة، بالخير
واليمن والعافية والبركات، وأن يسبل على بلدنا نعمة الأمن
والاستقرار والرخاء، ويرفع عنا البلاء، ويعزز أواصر الصداقة والتعاون
بين بلدنا الشقيقين، ويكفل جهودكم بالنجاح والتوفيق والسداد، لما فيه خير
البلاد وصلاح العباد.

تفضلوا ختاماً بقبول أسمى عبارات العيبة والأخوة.

عيد سعيد وكل عام وأنتم بخير

الدكتور يوسف بلحمدي
وزير الشؤون الدينية والأوقاف

أخوياً